

Nº 2

Gövercin

2000

ISSN-0207-4710



BALKON ÖLKƏSİN DƏN MƏKTUB

Gülzar imtahana hazırlaşırdı. Ona görə də balaca Aysellə həmişəki kimi söhbət eləmə-yə vaxtı yox idi. Aysel dinən kimi acığı tuturdu. O, Ayseli şüşəbəndə qovdu. Dedi ki, get orda sakitcə oturub dərslərini oxu.

Aysel yazı stolunun arkasına keçdi. Kitab-dəftərini qabağına töküdü. Nə qədər oxudusa, başına bir şey girmədi ki, girmədi. Dəftərin-dən bir vərəq cırıb Gülzara məktub yazmağa başladı. Sonra həmin məktubdan kağız təy-yarə düzəltdi. Bir qanadında Güzarın, o biri qanadında isə öz ünvanını yazdı. Yavaşça “təyyarə”ni çarpayının üstündə oturub kitab oxuyan Gülzara sarı atdı. Təyyarə uçdu, uçdu, düz Güzarın qarşısında yerə düşdü. Qız hirsləndi. Ancaq təyyarənin üstündəki ünvanı oxuyanda hırsı o dəqiqə yatdı. Üzünə tə-bəssüm qondu. Məktubun kimə çatacaq yerində yazılmışdı: “Otaq ölkəsi, Çarpayı şəhəri, Güzar Əliyevaya”.

Məktubu göndərənin ünvanı isə belə qeyd olunmuşdu: "Balkon ölkəsi, Stol şəhəri, Əliyeva Ayseldən."

Gülzar gülə-gülə məktubu açıb oxumağa başladı:

"Gülzara birinci məktub. Salam, Gülzar,
necəsən, işlərin necə gedir? İmtahanlara ne-
cə hazırlaşırsan? Hə... Mən sağ və salama-
tam. İşlərim də yaxşı gedir. Təzə ev almışam.



Mənim evim balkondakı stoldur. İstəsən sun ki, mən sağ-salamatam. İşlərim də ki, nıma qonaq gələ bilərsən. Hə, doğdu, fevralın iyirmi ikisində doqquz, və ya doqquza qalmış səni gözləyirəm. min ünvanını yuxarıda yazımişəm, məsən, məktub yaz, zəng vur. Məktub - Qudbay!"

sun ki, mən sağ-salamatam. İşlərim də ki, əladır. Hər şey yaxşıdır. Balkon ölkəsi çox yaxşı ölkədir. Stol şəhəri isə onun paytaxtıdır. Bu şəhər dünyadakı gözəl şəhərlərdən birincisidir. Sən isə gedib Otaq ölkəsinin Çarpayı şəhərində yaşayırsan. Mənim ölkəmin sənin ölkəndən kiçik olmağına baxma. Mənim şəhərim sənin şəhərindən çox-çox

Gülzar məktubu oxudu, ancaq özünü göstərdi ki, guya heç nədən xəbəri yox. Yenə dərslərini oxumağa davam etdi.

Aysel gördü ki, Gülbardan səs çıxmış
İkinci məktubu yazıb əvvəlki qayda ilə Güray
ra göndərdi.

Məktubda yazılmışdı:

"Salam, Gülzar, necəsən? İslərin necə
İmtahani nə vaxt verəcəksən? Mə'lümum

sun ki, mən sağ-salamatam. İşlərim də ki,
ə'lədir. Hər şey yaxşıdır. Balkon ölkəsi çox
yaxşı ölkədir. Stol şəhəri isə onun paytaxtı-
dır. Bu şəhər dünyadakı gözəl şəhərlərdən
birincisidir. Sən isə gedib Otaq ölkəsinin
Çarpayı şəhərində yaşayırsan. Mənim ölkə-
min sənin ölkəndən kiçik olmağına baxma.
Mənim şəhərim sənin şəhərindən çox-çox

Gülzar, niyə mənə məktub yazmırısan?
Yaxşı, eybi yoxdur, ancaq bu məktubumu
cavabsız qoyma.”

Gülzar bu məktubu da gülə-gülə oxudu.
Bir cümlədən ibarət məktub yazıb Ayselə at-
dı: "Aysel, qəlsəm ora səni mələdəcəm".

Aysel məktubu oxuyub bərkdən güldü.
Gülzər da ona qoşuldu.

TÜSTÜ DƏRSİ

Vilayət QULİYEVƏ

Qış idi. Havalarda şaxtalı keçirdi. Məktəbdə odun peçi yandırıldıq. Büyük tənəffüsde sınıf yoldaşlarımızdan biri dedi:

— Öğər istəyirsinizsə elə eləyim ki,
müəllim bize dərs keçməsin?

— Necə eləyəcəksən?

— Sizin nə işinizə qalıb. Eləyim, yoxsa yox?

— Bacarmazsan.

Dostumuz yaş əskini götürüb çölə çıxdı.
Onu peçin tüstü çəkən borusunun ağızına
soxdu. Tüstü qayıdır ib içəri dolmağa başla-
di. Müəllim sınıfə girəndə göz-gözü gör-
mürdü.

O, çox arif adam idi. Bildi ki, tüstünü sinfə doldurmaqda məqsədimiz var. Göz-ləyirdik ki, bərk hirslənəcək, özündən çıxacaq. Ancaq belə olmadı. Dinməz-söyləməz sınıfın çıxdı. Qapını çırpıb çöldən bağladı. Arxayın-axayın pəncərənin qabağında gəzişməyə başladı.

Tüstüdən nəfəs almaq mümkün deyildi. Az qala bağırmız çatlayırdı. Hamımız sinif yoldaşımızın üstünə düşdü. Onun ucba-tından tüstüdə boğulurduq.

Zeng çölə vurulandan sonra müəllim qapını açıb bizi çölə buraxdı. Hamının başı gicəllənirdi. Öz pis əməlimizin layiqli cəzasını çəkmişdik. Evə gedəndə valideynlərimiz təəccübləndilər: Hamımızdan tüstü iyi gəlirdi.

Dəcəl dostumuz məqsədinə nail ola bil-mədi. Müəllim isə bizə yaxşıca bir dərs verdi. Tüstü dərsi...